


# **"SEVİL" OPERASININ MELO-HARMONİK DİLİ**



Könül Beydullayeva  
Üzeyir Hacıbəyli adına Baki Musiqi Akademiyasının magistrı  
E-mail: alizadekonul1994@gmail.com

Hasiya çıxara janrı haqqında bir neçə fikir söylemək istərdim. Janrı eli bir sahirdi ki, nazarıyyası ve hüdūdüllər şəfaflıd. Artıq fikir əmironvar yaradılığında müğəmlərinin simfonik müğəm keçməsi janrı nazarıyyiyasını təsdiqidir. Düzdür, biz bir janının başqa keçməsi hələndən çox rast galınmış. Lakin bu səviyyədə, bu mövqiyada sanatkarlıqla təsadüf olunmamış. Bu da bəstəkarın mili exayyılündən irali galan bir haldır.

Fikir Əmrirov "Sevil" operasını yazmaqla, Azərbaycan müsiqi tarixində ilk lirik-psixoloji opera janrınnı əsası qoymuşdur. "Sevil" operası Cafer Cabbarlinın 1927-ci ildə qalma adlı eyniadlı dranı əsasında yazılib. Qadın azadlığı Cabbarlı dramaturgiyasının əsas mövzularındanndır. Belə aktual mövzü F.Əmrirov opera yazmağı əsas həzirlanımdır. Belə aktuel mövzü F.Əmrirov opera yazmağı əsas həzirlanımdır.

Başkaları xatırlarının birinde deyir: "Man Cabbartının aşşarlarını  
ürşünuyum. Ancak onu an çok xoşuma galan pseyi 'Sev'îl'dir.  
sev'îl' olañ mahabbatın onu manîc târcümî-halima yazmışdır.  
An 'Sev'îl' azberley-ażberley ona müsici yazımişam ve har gün  
man Cafer Cabbarlının qarsısında hesab vermişim. Yanı har müsici  
qarsısından sonra öz-özüme demişim: 'Görasun, bu, Cafarin xo-  
na galardırım?' Axi Üzeyir Hacıbeyov demişken, eser müallifin ölü-  
ğidid. Man Cafer Cabbarlının an gözâl arası ve 'Sev'îl' müsiquidün  
don geyindirikân, bark bi hissâları keçirmişam, bark narhat  
muşam, har uğurları işsâma çafarsayağı sevinmişim".

"Sevil" operası 1953-cü ildə Azərbaycan Dövlət Opera və Balet teatrında tamaşa yoxluşdur. Libretto müəllifi Talat Əvvalı həndur.

Opera proloqo başları. Ağır h-moll tonallığında ff ile verilen söz, sonrasında Şur lađi üzerinde qurulan melodiya bizi, bir növ, avurumuzda o dövr, o zamana apararaq müsikiin darliniyine mağâ çağırır. Prologun ilk xalçalarında səslənən dramatik mövzudan xalçın leymotivinə çevirilir.

Yuxandan aşağıya doğru gedən mövzu sonradan gəldiyi istiqamətdə qalxır və Şurun mayasını təsdiqləyir. Lakin digar xanada bəstəkar, bir notla, bir laddan başqa lada keçid edərək çahargah拉丁 alır (re bekər deyil də, re diyez verərək kecid etmisi olur).

Fikri Əmirov ilk dəfə Azan səsindən olduğu kimi istifadə edən bəstəkar kimi tarixa düşümsürd. Müazzinin leymotivi "Bayati-Kurd"da gedir. Mövzunu öncə piccolo fleyta, sonra isə ingilis nafiri ifa edir. Birün arındıca müazzinin ifası sırasın.

A musical score for Tenor Solo. The vocal line consists of six notes on a single staff. The first note is a quarter note, followed by a eighth note, then a dotted half note, another eighth note, a quarter note, and finally a sixteenth note. A fermata is placed over the sixteenth note. Below the staff, the lyrics "A - - - 3" are written.

Qadınlar xorusunda diqqatı cal edən cəhat olduğunu ibarətdir ki, xorun ilk 4 xanası "Qalanın dibində" xalq mahnisi intonasiyası üzərində qurulmuşdur. Təsəddüf deyil ki, böyük rus bəstəkarı və rus musiqisinin klassiki olan Mixail İvanoviç Qlinka da "Ruslan və Lyudmila" operasının III pərdəsində Azerbaycan xalq melodiyası olan "Qalanın dibində" xalq mahnısının mövzusundan bəhralınb.

Operada leymotivlərdən başlıkar geniş şəkildə istifadə etmişdir. Məsalən, Sevilin leymotivini biz həm proloqda, həm də sonradan Sevilin ariyasında görürük. Bu leymotiv şüştar lədi üzərində qurulmuşdur.

I pardan ola Sevilin ilk ariozisi, rast ladi mahur hindi müğâminin bardaş şöbasında, h-mollon tallınlığında<sup>1</sup>, işi başları. Fleytan solosu altında gedan mövzuda Sevilin karakteri gösterilir. Mövzu üz dafa ton-ton yuxarı istiqamətinde gedan sevkəsiyə skənləndir. Başlaşın Sevilə qarşı kobudluğundan irali galarak Sevil "San ki böylə deyildim, sani bir öyrənən var" ariozasına if edir. Ariozada çox mürükək olmayan, h-mollun VI<sup>2</sup> zillaşmış, yarişkildilmiş VII<sup>3</sup>, T<sub>4</sub>, DD<sub>5</sub> akordlarında rast nəliriz.

The musical score for 'Сердце' shows four vocal parts: Soprano (S), Alto (A), Tenor (T), and Bass (B). The lyrics are written below the notes, such as 'Сердце Сы - ки, бой - аз же - зи - дин, не - та - ким'.

Mövzu basında parçalığını müşayiatı ile fleyta alanında melyik h-moll tonallığında. Daha sonra mövzu piccolo fleytada basında parçalığını müşayiatı ile davranış olunur. Mövzu 8-xanada piccolo fleytanın ilk ipi ile 1 oktava yukarıda sahnəşenmiş ilə başlayır. 16-ci xanada basda klarnetin solosu ile h-minor h-moll tonallığını müzakirə edir. Klarnetin minörda səslərin varsa digar xanada h-minor mövzu basda klarnet ifa edir. 31-ci xanada oktavalar punktikti ritmədir. Sonradan h-minor mövzusunun transport şəklinde 1 ton aşağıya keçararak uzunlaşması verilir.

Rəqs xarakteri bu mahni orkestrda tutti şəklinde ff ilə başlayır. C-mollun D funksiyası ilə sekvensiya şəklinde, daha sonra isə qamavarı şəkilde göstərilir. Bəstəkar burada çox ustalıqla D akkorunu dənə güclü verərək sonrakı həll olduğunu akkordu isə sakızlı şəklinde daha sakin vurğular.

Balaşın ariyası instrumental giriş ilə başlayaraq mövzunuçox gözalıçıldı ifadə edir. b-moll tonallığından gedən leymotiv D organ punktu saviyinəsində obrazın faciasından xəber verir. Balaşın III mövzusunu baştakıçox sada akordlardan istifadə ilə rast ladında səsləndirir (t., s.).

F.Əmirov çox gözal orkestr ustası, orkestri dərindən bilən

bastakar kimi, xalq alatlarının səslənməsini vermek üçün piccolo fleyta alatından, ingilis nafrindən, tam-tamdan, klarinetdən geniş şəkildə istifadə edir.

Operada Sevilin daxili aləmi, üçtonlu intervallar əskildilmiş kvintalar, sekundalar, həmçinin orqan punktunda verilən dissonansların gərginliyi ilə açılır.

Fikrat Əmirov operada modulyasiya planı və sekvensiya planını çox marqlı və özünaməxsus şəkildə tətbiq edir. Belə ki, Azərbaycan musiqisində, adətan, sekvensiyanın istiqaməti yuxarı istiqamətdə keçirilir. Lakin Fikrat Əmirov "Sevil" operasında xalq musiqi elementini göstərərkən aşağı istiqamətdə sekvensiyaları üstündək qazandırır. Modulyasiyada isə bir laddan başqa lada modulyasiya kimi keçədə, geri qayıtmır (xalq musiqisində, adətan, bir laddan başqa lada, ladin bir şöbəsindən başqa şöbəsinə keçirilər və mütləq əvvəlki lada və ya ilk şöbəye qaydırılır).

Bəli, Fikrat Əmirovun tabirinə desək, operanın zamanı, vaxtı olmur. Əsas odur ki, mükəmməl, tarixdə qala bilən bir opera yazmaq və onu yaşatmaqdır.

"Sevil" operası ilk tamaşadan 60 il keçməsinə baxmayaraq, bugündə uğurlu sahə hayatı yaşayır. Ele ilk tamaşalardan yüksək bir asar kimi qəbul olunan "Sevil" operası "Koroğlu"dan sonra yaranmış an uğurlu Azərbaycan operasıdır.

Məqaləmi görkəmli şəxsiyyət və bastakarın sözləri ilə tamamlamaq istərdim. "Gözəlmək lazımdır deyil ki, har təza opera hökman "klassik" olsun. Heç vaxt belə olmamışdır və olmayıacaqdır. Görkəmli əsərlər ancaq böyük yaradıcılıq səyləri, tacribəsi nəticəsində yaranı bilər, ham da təkcə bastakar emayının yox, eləcə də sahə emayının nəticəsində.

Xeyr, operanın vaxtı keçməmişdir. O yaşayır və musiqisinin digər növləri ilə barabar yaşayacaqdır da. Ancadı bu an çatın və xalqın sevdiiyi musiqi janrlarından olan operanın daha da təkmilli, mükəmməlliyyət üçün normal, yaradıcı münasibət lazımdır. Diqqətli, qayğılı, təlabkar və xeyirxah münasibət". ♦

### Ədəbiyyat:

1. Fikrat Əmirov – Hayatından sahifələr, Heydər Əliyev Mərkəzi, sah. 317.
2. Əmirov F. – Musiqi düşüncələri. Bakı, 1971, sah. 145.
3. Əmirov F. – Musiqi sahifələri. Bakı, 1978, sah. 143.
4. Əmirov F. – Musiqi əlamində. Bakı, "Gənclik", 1983, sah. 272.
5. Qasimova S. Abdullayeva Z. "Fikrat Əmirov" kitabı. Bakı, 2004, sah. 210.
6. Fikrat Əmirov. Bibliografiya. Bakı, 2009, sah. 272.
7. İsmailova G., Karagicheva L. – «Севиль» (опера Ф.Амирова) «Сов.музыка», № 4, 1954 г., стр. 39.
8. D.X.Daniylov. Operə Sevиль Ф.Амирова. Azərbaycan SSRİ Bakı Mədəniyyət Nazirliyi Naşriyyatı: Bakı, 1959.
9. Kasimova C. Народные источники музыкального языка оперы «Севиль» Ф.Амирова. Ученые записки – серия XIII, №1, Bakı, 1964, str. 37-53.
10. B. Виноградов. Мир музыки Фикрета. Bakı, 1983, str. 130.
11. Шарифова – Алиханова В.Ш. Фикрет Амиров. Жизнь и творчество. Bakı, 2005, str. 240.

### Резюме

Опера «Севиль» Фикрета Амирова заложила основу для развития лирико-психологической оперы в истории азербайджанской музыки, являясь первым образцом этого жанра. В «Севиль» прослеживаются и особенности других жанров, что в свою очередь, оказалось влиянием на драматургию оперы. Для мело-гармонического языка оперы «Севиль» особенно характерно терцовое сопоставление тональностей, сенквентность, опора на лады азербайджанской народной музыки, ладовые модуляции, использование аккордов, комбинирующих ладовость с основными функциями макро-минорной системы.

**Ключевые слова:** Ф.Амиров, опера, Севиль, музыкального языка, мелодии, гармонии, драматургия, аккорды, лейтмотив.

### Summary

Fikret Amirov set the first lyrical-psychological opera genre in the history of Azerbaijani music with the opera "Sevil". Almost certain features of many genres are also mentioned in "Sevil". This in turn affected the opera's drama. In the melo-harmonic language of the opera "Sevil", the comparison of tertiary tonality, sequencing, modulation, reference to Azerbaijani modes, the use of simple chords is especially characteristic.

**Key words:** Fikret Amirov, opera, Sevil, musical language, melodies, harmonies, dramaturgy, chords, leitmotif.